

□ **Heydər Əliyev siyasi kursunun inkişaf yoluna çıxartdığı, Prezident İlham Əliyevin regionun lider dövlətinə çevirdiyi müasir, qüdrətli Azərbaycan Respublikası artıq bir neçə cəhətdən dünya ölkələrinə nümunə göstərilir. Həmin nümunələrdən biri də ölkəmizin beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsidir. Elə bir il olmur ki, Azərbaycan paytaxtında siyasətçilərin, iqtisadçıların, hərbiçilərin, diplomatların, din, mədəniyyət, elm xadimlərinin və xüsusən, idmançıların iştirakı ilə beynəlxalq tədbirlər keçirilməsin.**

Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə 2011-ci ildən etibarən keçirilən və artıq ənənəvi hal alan Bakı Beynəlxalq Humanitar Forumu dünyada ən nüfuzlu forumlar və platformalar sırasındadır. İndiyədək ölkəmizdə keçirilən Humanitar forumlarda kifayət qədər nüfuzlu

forumun əsas platformalarından biri kimi təşkil olunacaq və bu tədbirdə də nüfuzlu şəxslər, dövlət və hökumət rəsmiləri təmsil olunacaq, maraqlı mövzular müzakirə ediləcək".

Əlavə edilir ki, VI Bakı Beynəlxalq Humanitar Forumu, həmçinin Azərbaycan dövlətinin insan kapitalının inkişafına dəstəyi kimi qəbul ediləcək. Çünki 97

konfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Eyni zamanda, bu beynəlxalq, siyasi və humanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütarəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər. Çünki bu gün, əfsuslar olsun ki, dünyada xoşagəlməz meyillər üstünlük təşkil

platforma yaratmaqdır. Bu fəaliyyətin nəticəsi beynəlxalq təşkilatlara, dünya ölkələrinə və ayrılıqda hər bir şəxsə ünvanlanmış tövsiyələr və müraciətlərdə təcəssüm olunur.

İki qonşu dövlətin prezidentlərinin təşəbbüsü ilə, bilavasitə Bakının ev sahibliyi ilə keçirilən forumun müzakirə etdiyi məsələlər və iştirakçılar barədə bəzi

Bu gün VI Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır



**VI BAKI
BEYNƏLXALQ
HUMANİTAR FORUM**
Bakı, 25-26 oktyabr, 2018

şəxs -- siyasətçilər, alimlər, Nobel mükafatçıları, beynəlxalq təşkilatların nümayəndələri, dövlət və hökumət rəsmiləri iştirak ediblər. Bu gün öz işinə başlayan VI Forumda da həmin ənənə davam etdirilir.

Bu gün və sabah paytaxtımızda davam edəcək VI Bakı Beynəlxalq Humanitar Forumu "Yeni dünya və

yeni insan formalaşdırmaq: yaradıcılıq və insan inkişafı" mövzusunda əhatə ediləcək. Forum çərçivəsində maraqlı plenar sessiyalar və işçi sessiyalar təşkil olunacaq. Təşkilatçılar bildiriblər ki, forum çərçivəsində davamlı inkişafı bağlı beynəlxalq konfrans keçiriləcək: "Bu konfrans

ölkədən təqribən 580 nəfərin iştirak edəcəyi forumda dünyanı narahat edən məsələlərə toxunulacaq. Yəni bu forum ölkəmizin təbliğ edilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bir müqayisə aparaq. Prezident İlham Əliyev V Forumun açılışında söylədiyi nitqində demişdi ki, builki forumda 80-ə yaxın ölkədən 400-dən çox nümayəndə iştirak edir. Yuxarıda qeyd etdiyimiz kimi, VI Forumun təşkilatçıları isə mətbuat konfransında deyiblər ki, növbəti tədbirdə 97 ölkədən təqribən 580 nəfər iştirak edəcək. Yəni 17 ölkə forumda ilk dəfə iştirak edəcək. Nümayəndələrin sayı isə daha çox – 180 nəfər artıb ki, bu da beynəlxalq aləmdə Bakı Forumuna olan inam və etimadın göstəricisidir. Bu, kiçik göstərici deyil. Forum son illər ərzində beynəlxalq aləmdə böyük hörmət qazanıb.

Dövlət başçımızın dediyi kimi, bu beynəlxalq tədbirləri ölkəmizdə keçirməyimizdə bir sıra məqsədlər var. İlk növbədə, bu, bizim ölkəmizə lazımdır: "Çünki Azərbaycan çox-

edir. Qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri gücləndirə bilər".

Xatırladaq ki, Bakı beynəlxalq humanitar forumları 2011-ci ildən etibarən keçirilsə də, onun təməli 2010-cu ilin yanvarında Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan--Rusiya Forumunda qoyulmuşdu. Məhz bu iki ölkə təmsilçilərinin iştirakı ilə keçirilən həmin tədbirdə qəbul edilmiş qərara əsasən, sonrakı il Birinci Bakı Beynəlxalq Humanitar Forumu təşkil olunmuşdu. Forumun əsas məqsədi -- humanitar və integrativ impulsların yaradılması ilə yanaşı, gələcəkdə beynəlxalq səviyyədə humanitar çağırışları aktuallaşdırmaqdan ibarət idi. Bu məqsədlə "dəyirmi masalar vasitəsilə dialoqlar qurulur və hamını maraqlandıran məsələlər üzrə geniş müzakirələr aparılırdı. Forumun vəzifəsi ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv müzakirələr üçün nəzəri və təbiiqi

statistik materiallara nəzər salaq.

2011-ci ilin 10-11 oktyabr tarixlərində keçirilən I Bakı Beynəlxalq Humanitar Forumu "XXI Əsr: ümid və çağırışları" adlanırdı və forum çərçivəsində dünyanın 20-dən çox ölkəsindən qonaqlar yeddi sahə üzrə "dəyirmi masa"larda iştirak ediblər. İlk məsələ "Multikulturalizm" idi.

2012-ci il oktyabrın 4-5-də keçirilən II Bakı Beynəlxalq Humanitar Forumunda 74 ölkəni və 10 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nəfər iştirak etmişdir. Onlardan 2 nəfəri sabiq dövlət başçısı, 13-ü Nobel mükafatı laureatı, 5-i dünyanın nüfuzlu fəxri professoru, 63-ü görkəmli ictimai və siyasi xadim idi. Forum çərçivəsində 8 mövzu üzrə "dəyirmi masa"lar təşkil edilmişdi. İlk məsələ "Multikulturalizm və mədəni özünüdərk" mövzusu idi.

2013-cü il oktyabrın 31-də Heydər Əliyev Mərkəzində keçirilən III Bakı Beynəlxalq Humanitar Forumunda 70 ölkəni və 5 mötəbər beynəlxalq təşkilatı təmsil edən 800 nəfər iştirak etmişdir. Onlardan 7 nəfəri sabiq dövlət başçısı, 13-ü

Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa həmişə çox böyük diqqət verib. Biz hesab edirik ki, dünyada müsbət meyillər güclənməlidir. Beynəlxalq əməkdaşlıq ölkələrarası əlaqələrin inkişafı üçün xüsusi rol oynayır. Son illər ərzində biz bu məqsədlə ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirmişik. Onların arasında, əlbəttə ki, Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur. İki ildən bir ölkəmizdə Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bir neçə il bundan əvvəl Bakıda Dünya dinləri liderlərinin Zirvə görüşü keçirilmişdir. Bu il isə BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumu keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin V Bakı Beynəlxalq Humanitar Forumunun açılışında nitqindən.

29 sentyabr, 2016-cı il

Nobel mükafatı laureatı, 7-si dünyanın nüfuzlu fəxri professoru, 107-si görkəmli ictimai və siyasi xadim idi. Səkkiz mövzu üzrə "dəyirmi masa"lar təşkil edilmişdi və ilk məsələ "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları" idi.

2014-cü il oktyabrın 2-3-də keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumunda 63 ölkəni və 4 mötəbər beynəlxalq təşkilatı təmsil edən 500 nəfər iştirak etmişdir. Onlardan 4 nəfəri sabiq dövlət başçısı, 14-ü Nobel mükafatı laureatı, 41-i görkəmli ictimai və siyasi xadim idi. Səkkiz mövzu üzrə təşkil edilən "dəyirmi masa"larda müzakirə edilən ilk mövzu belə idi: "Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru".

2016-cı il sentyabrın 29-da Heydər Əliyev Mərkəzində keçirilən V Bakı Beynəlxalq Humanitar Forumunun işində dünyanın 80-nə yaxın ölkəsindən 400-dən çox

nümayəndə, o cümlədən 15 Nobel mükafatı laureatı iştirak edirdi. Forumda altı mövzu üzrə təşkil edilən "dəyirmi masa"larda müzakirə edilən ilk məsələ belə adlanırdı: "Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru".

Təbii ki, bu forumlar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün atılan ən uğurlu addımlardandır və onların müsbət nəticələrinə daim görürük. Məhz bu qəbildən olan tədbirlərin nəticəsidir ki, bu gün "Dağlıq Qarabağ Azərbaycanın tarixi əraziləridir və erməni silahlıları oradan çıxarılmalıdır" – qənaətini az qala dünyanın bütün ölkələrindən, planetimizin bütün qütblərindən eşidirik. Biz öz haqq səsimizi daha geniş auditoriyada yaydıqca, ikili standart müəlliflərinin at oynatdığı meydanlar da sürətlə daralmaqdadır.

İntifaq MİRZƏBƏYLİ,
"Xalq qəzeti"